

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

№ 132 (1740) 18 iyul 2018-ci il



## AZIX - TARİXİMİZİN İLK ÜNVANI

Azərbaycan tarixi özünün sivilizasiyaların başlanğıcından bu gün qədər keçdiyi yolun önemli bir hissəsini təşkil edir. Yeni bizim özümüzə məxsus olan tariximiz böyük dünyanın, böyük sivilizasiyanın bir hissəsi olmaqla yanaşı, o həm də özümüzə məxsus çalarlarla zəngindir. Üstəlik, bu sivilizasiyanın, bu tarixin dünya tarixinə diktesi də, olan təsir gücü də danılmazdır. Ən azından böyük dünyanın tarixini vərəqləyəndə təkcə insanların yerdəyişmələri, kökləri yox, həm də onların izləri, bu izləri özündə ifadə edən maddi mədəniyyət nümunələri araşdırma mövzusu olur. Nəticədə böyük köcün hər bir anında müxtəlif milletlərin, xalqların izi görünür. Bu da ondan xəbər verir ki, bütövlükdə insan cəmiyyəti özünün ilk anından, yeni başlangıç nöqtəsin-

dən bu günə qədər bir-birindən bu və ya digər formada nüfuz edə bilir.

Tariximizin ən qədim dövrləri təkə tarix kitablarında yox, həm də abidələrimizdə, maddi-mənəvi dəyərlərimizdə öz əksini tapır. Bax, bu mənada Azərbaycan tarixini dünya alimlərinin diqqət mərkəzinə gətirib çıxaran bir səbəb də bu torpağın, bu coğrafi ərazinin qədimliyidi. Həmin qədimliyi də sübut edən arxeoloji qazıntıların araya-ərsəyə getirdiyi maddi mədəniyyət nümunələri, mağaralar, qədim qalalar, kurqanlar, eləcə də qədim şəhərlərin qalıqlarıdır.

Zaman-zaman aparılan tədqiqat işləri, xüsusilə arxeoloqların israrlı axtarışları Azərbaycan tarixinə öz töhfəsini verə bilib. Bax, bu mənada, bu prizmadan məsələyə baxanda onda aydın olur ki, dünyanın ən

qədim insan məskənlərindən biri olan Azərbaycanda Azix mağarası öz qədimliyi ilə yanaşı, həm də oradan tapılan müxtəlif əşyalar, eləcə də insan cənəsi birmənalı şəkildə ölkəmizin dünya tarixinə, eləcə də öz tariximizə həm qədimlik baxımdan, həm də inkişaf baxımdan tutarlı mənbe olmuşdur.

Fikrimi bir az da dəqiqləşdirsem, onda məlum olar ki, "Azix adamı" əslində bu torpaqda ən qədim insanın yaşının 400 min il bundan əvvələ aparıb çıxarrı.

Azix mağarası Qarabağın dağlıq bölgəsində, Xocəvənd rayonu ərazisində Quruçay sahilində yerləşir. Oxuların diqqətinə çatdırıq ki, Sovet dönməndə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun ərazisi sayılan Azix və Tağ kəndlərinin arasında yerləşən yüksək dağlıq ərazinin olduğu bir yerdə tapılan Azix mağarası Füzuli rayonundan 15 km bir məsafədədir. Bu mağara kənardan o qədər də diqqəti çəkməsə də, amma onun içərisinə daxil olanda burdakı qeyri-adilik və mağaranın həm genişliyi, həm dərinliyi insanı heyrətə salır.

Yeri gəlmışkən, xatırladım ki, mağara coğrafi baxımdan ölkəmizin cənub qərbindəki Kiçik Qafqaz sıradağlarının cənub-şərq yamacında, bir az da konkretləşdirsem, Quruçay çayının sol sahilində yerləşir. Bu mağara ilk dəfə 1960-cı ildə Azərbaycanın çox böyük arxeoloqlarından biri professor Məhəmmədəli Hüseynov tərəfindən kəşf edilibdi. Doğrudur, mən həmin ərazidə, yəni Tuğ kəndində doğulduğumdan ma-

ğaranın yerli sakinlər tərəfindən hələ öncədən bəlli olduğunu bilirəm. Lakin məhz Məhəmmədəli Hüseynovun həmin mağarada qazıntılarla başladığı dövrdən sonra buraya öncə ölkə tarixçilərinin, sonra dünya alimlərinin marağı artı. Bir kənd sakinini olaraq həmin mağarada qazıntıların aparılması prosesini izləmiş və qazılan torpağın artıq hissəsinin mağaradan bayırda daşınmasında iştirak etmiş birisi kimi bu gün də həmin məqamları olduğu kimi xatırlayıram. Və rəhmətlik professorumuz Məhəmmədəli Hüseynovun qazıntılar zamanı tapılan hər bir əşya üçün, hər bir nümunə üçün az qala uşaq kimi sevinir və qürur hissi keçirirdi. Biz bütün bunların nəyi ifadə etdiyini, hansı anlamı verdiyini təbii ki, o vaxtlar bir o qədər də başa düşmürdü.

Sonra zaman Azix mağarasının keşfinin nə demək olduğunu bize anlatdı.

Onda öyrəndik ki, dünya coğrafiyasında 4-cü pillədə dayanan bu tapıntı həm də həmin mağarada 700 min il bundan əvvəl ocaq qalandığı və bu ocaq ətrafında müxtəlif izlərin olması ölkəmizin qədimliyinə, tariximizin zənginliyinə əyani bir sübutdu.

Çox böyük təəssüflə vurğulamaq istəyirəm ki, Sovetlər dönməndə diğər abidələrimizə olan laqeyd münasibət Azix mağarasından da yan keçməmişdi. Bu laqeydlikdən istifadə edən düşmənlərimiz, yəni ermənilər önce mağaranın adını dəyişib onu erməniləşdirməye, yəni "Azof" kimi yazmağa, tarixə əlavə etməyə



cəhd göstərdilər, daha sonra mağaradakı tapıntıların ermənilərə aid olduğunu aid etdilər. Hətta bu məsələ ətrafında müəyyən fikirlər yaratmağa çalışmışdır. Professor Məhəmmədəli Hüseynov bu barədə bizimle səhbətlərində dəfələrlə vurğulamışdı ki, onun "erməni tarixini saxtalaşdırmaqdə günahlandırıb, hətta partiya üzvliyi məsələsini gündəmə gətmİŞdilər".

Bəli, yaxşı ki, tariximizin, alimimizin, elimizin qədrini bilən, ona dəyər verən millət fədailəri, millət sevənlərimiz var. Məhz onların köməkliyi, onların dəstəyi professor Məhəmmədəli Hüseynov erməni böhtənindən, erməni şerindən xilas edə bilmişdi.

Bu gün həmin o səhbətləri xatırlayanda yadına ermənilərin hələ 1960-cı ildən Azixa olan iddiala-

(Ardı növbəti sayımızda)

**ƏBÜLFƏT MƏDƏTOĞLU**

AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA KÜTLƏVİ  
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA  
DÖVLƏT DƏSTƏYİ FONDUNUN  
MALİYYƏ YARDIMI İLƏ

